

bir xəyal qur...

~~~~~  
Kitabın sahibi

~~~~~  
Oxu tarixi



Ürək ver

GÖZLƏNİLMƏZ QONAQ

AMİN



Baş redaktor: Amin
Redaktor: İlahə ƏHMƏDOVA
Korrektor: Turac ELDARQIZI
Tərtibatçı: Zülfü XƏLİLOV
Cildin dizayneri: İsmayııl SÜLEYMANLI

**Amin
GÖZLƏNİLMƏZ QONAQ**

Bakı, "Simurq" Nəşriyyatı – 2025, 80 səh.

© Amin / 2025

© Parlaq İmzalar MMC / 2025

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Simurq Nəşriyyatı | 19
Amin | 7



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.

www.parlaqimzalar.az
simurq@parlaqimzalar.az
facebook.com/simurqkitab
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC
APREL / 2025

Amin 1987-ci il iyünün 30-da Zəngilan rayonunda ana-dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəlxalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlaza da, ilk kitabı həm uşaqlar, həm də böyükər üçün yazdığını “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub.

Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazar. Hazırda bu seriyadan üç kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmalıdır?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”, “Qorxulu meşəyə kim gedə bilər?”

“Panda Pan və Alma ağacı” əsəri küskün bir pandanın qəlbinin saflaşma hekayəsidir.

Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kitabı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli kitablarından biridir.

Mündəricat

| | |
|---------------|----|
| Yuxu | 11 |
| Daşqın | 15 |
| Dəvət | 19 |
| Qonaq | 25 |
| İlk axşam | 33 |
| İclas | 39 |
| Ayaq səsləri | 45 |
| Xəstəlik | 49 |
| Gələcək gün | 51 |
| Ominin gəlişi | 55 |
| Qış axşamları | 59 |
| İlk addım | 65 |
| Tütək | 73 |
| Müsəbbib | 77 |

Səndən mənə bir ömürlük xatırə,
Məndən sənə nə qalacaq, nə bilim.
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, nə bilim...

Məmməd Araz

YUXU

Bir yaran var, nə ağılaya bilirsən, nə bağlaya bilirsən. Hansımızın belə yarası yoxdur ki?! Dəyən var, amma dəyənək yoxdur... Qunduz Makunun da belə bir yarası var idi. Bəzən dərdlər ard-arda gəlir. Görəsən, niyə belədir?!

Mian – uca, başı qarlı dağların arxasında yerləşən gözəl bir meşədir. Payızda ara-sıra bu məşəyə yağışlar yağır. Az-maz da külək əsir. Dağlar buranı sanki ağuşuna alıb.

Həmin gün adı bir payız axşamı idi. Uzaqda şimşəyin çaxması görsənirdi. Yaxında olsayıdı, göyün gurultusu da eşidilərdi.

“Uzaqlara, deyəsən, narın yağmır... bərk yağır...” – Panda Ayo düşündü.

Yağış başlayanda gecə yarısı olmuşdu. Ayo bir müddət yağışın yağmasını, küləyin əsməsini, ağacın yelləməsini izlədi, ətrafi dinlədi, sonra yerini açıb uzandı... yatdı...

Narın yağış gecə lap artdı... Uzaqdakı göy gurultusu belə eşidildi. Ancaq Ayo bundan xəbərsiz idi. Yuxu göründü... Görürdü ki...

Ayo uca bir dağın başında oturub... Sarı Tülkü də yanındadır.

- Sənə tütək gətirmişəm, al, gör çala bilirsən.
- Mən bunu hardasa görmüşəm, – Ayo Sarı Tülküyə dedi.
- Bu, Makunundu, mənə bağışlayıb. Xoşun gəldisə, tütəyi sənə verim... Gör bir çala bilirsən... Çala bilsən, sənindi, – Sarı Tülkü dedi.

Ayo tütəyi ehmalca götürdü. Tütək qamışdan idi, çox nizamlı bugumları var idi, hərəsi də sarı və mavinin çalarlarında idi... Qunduzun tütəyi imiş. Demək, bir gün qamışların arasında gəzərkən qəşəng bir qamışa rast gəlib. Gözəlliyyi onu hayıl-mayıł edib. Ondan da tütək düzəltməyə qərar verib. Gözəl bir qamışı gözəl bir tütəyə ç-

virib. Gözəlliyə gözəllik qatıb. Qunduz bu tütəyə ad da qoymuşdu. Tütəyin ağızı qəşəngcə qövsi kəsilmişdi. Ayo tütəyi dodaqlarına yaxınlaşdırdı. Tütək sanki birbaşa onun ruhuna bağlandı. Gözlərini astaca yumdu. Xəyalında xatırılərin ən gözəlləri canlandı. Üzündə bir gülümsəmə yarandı. Bu eşqlə, bu ecazla çalmağa başladı. Tütəkdən könülaçan səslər çıxırdı. Musiqi Ayonun ruhunu yansındırdı. O bu yansımadan qorxdu, nəfəsini saxladı.

– Niyə dayandın? Gör nə qəşəng çalışsan! Mənə də öyrət.

– Əslində, mən tütək çala bilmirəm, – Ayo dedi. – Bu, sehrli tütəkdi.

Ayo tütəyi bir də çaldı. Ən xoş günlərə, ən ümidli sabahlara, ən şən əyləncələrə, ən gözəl günlərə, ən sevincli arzulara çaldı.

Dağda-dərədə, meşədə-bərədə nə ki quşlar, nə ki kəpənəklər var idi, hamısı ona sarı uçub gəlirdi... Sarı Tülkü də bütün bunları görüb çox təəcübləndi.

– Sən demə, tütək sehrli imiş, Qunduz bizdən gizlədib...

Ayo başqa yuxu görmədi. Səhər yuxudan oyananda hər yer gölməçələnmişdi. Demək, axşam yağış güclənibmiş. Hər yeri sel-su basıbmış.

Yuxusunu yadına saldı. Yozumu haqqında ağlına bir şey gəlmədi. Baxmayaraq ki, Ayo öz yuxularını yoza bilirdi. O, tez-tez yuxular gördü və gördüyü yuxular da onun yadında qalırdı. İndi isə... Xeyirlisi...

DAŞQIN

Səhər tez açılmışdı.

Payızın bu vaxtları həmişə sakitlik olardı, amma Ayo nəsə səs-küy eşidirdi. “Yəqin, kimdirsə, harasa qaçıր, ya da hər kimdirsə, nəsə daşıyır” deyə düşündü. Ancaq səslər get-gedə artdı.

Səhər-səhər hay-küy qopdu ki, bəs axşamkı yağışdan sonra çay kişnəyib şahə qalxıb, hər yeri yuyub-aparıb. Dağlara, dərələrə bir leysan düşüb... Elə sel gəlib ki, çay qırığında nə var, nə yox, hamısını məhv edib. Qunduz Makunun yuvasını da dağıdıb.

Bunu eşidən kimi Ayonun ilk sualı bu oldu.

“Makuya heç nə olmayıb ki???”

Dedilər ki, yaxşıdır, salamatdır Maku. Ona heç nə olmayıb, hər şey yaxşıdır.

Ancaq Ayo yenə də qaçaraq yola düşdü.

“Görəsən, indi necə olacaq, görəsən, indi necə edəcək, görəsən, indi nə fikirləşir, necədir?”

Bəziləri artıq Makunun yanında idilər.

Çətin anlara, çətin günlərə düşəndə Ayo həmisi Filin sözünü xatırlayırdı: “Hekayə hələ bitməyib”. İndisə öz-özünə dedi: “Ancaq... Belə də hekayə olar? Eybi yox, əsas özünə heç nə olmayıb. Yazığın başı dərddə-cəncəldədir”.

Bir xeyli “yaxşı qurtarıb, əsas salamatlıqdır” ab-havası davam etdi, şükür şükrə qarışdı. Orada olanların hamısı “eybi yox” deyirdi. Amma hamı ürəyində susub dayanmışdı. Bir az keçdi, şükür-lər sovuşdu... heyifsilənmələr başladı...

Havada səhərin, leysanın soyuğu var idi. Qunduz Maku çayın gətirdiyi ağacın birinin üstündə oturmuşdu. Hamı onun başına yiğmişdi.

Hamı canıyananlıq eləmiş, təəssüflənmiş, sonra məsləhətçiliyə keçmişdilər.

Hərə bir şey deyirdi...

Biri: “Vaxtında sənə demişdim, yuvanı çaydan aralı elə?”

O biri: “Sənə deməmişdim, bəndi möhkəm elə?”

Başqa biri: “Sənə yüz dəfə dedim ki, çaya qol at”.

Hərə bir şey deyirdi...

Biri: “Bir az uzaq tikərdin gərək”.

Başqa biri: “Möhkəm tikərdin, bərk tikərdin gərək”.

Başqa biri: “Elə edərdin gərək, belə edərdin gərək...”

Qunduz Maku sakitcə dayanmışdı, üstünə yanğın nəsihətlər başına gələn müsibət qədər ürəyi ni sıxırdı. Maku özünü sıxb saxlamışdı. Axırda bezdi:

– Bildim də, bildim. Bildim ki, burda məndən başqa heç kəsin günahı yoxdu...

Ayo aranı sakitləşdirmək üçün araya girdi.

“Kimsə yıxılanda, dara düşəndə nəsihət vermək yox, yanında olmaq lazımdır” – Ayonun ürəyindən belə keçdi.

- Dur gedək! – Ayo pəncəsi ilə Makunun belini oxşadı.
- İşdi dəə, oldu... Eybi yox, keçənə güzəşt deyərlər. Görək indi nə edirik... Sel apardığın aparıb... Biz də təzə yuva tikərik.
- Tikərik! – Hamı təsdiqlədi.
- Gedək bizə indi.